

AZƏRBAYCAN HÜQUQ ELMİNİN KAMİL BƏLƏDÇİSİ



Bu günlərdə 100 yaşıını qeyd etdiyimiz Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdürü, hüquq elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycanın Əməkdar hüquqşunası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Məsumə Fazıl qızı Məlikova özünün 9-cu onilliyini qarşılıyor. Bütün həmkarları, yetirmələri, tələbələri yubilyara öz arzu və isteklərini bildirir, sonsuz hörmət və rəğbətlərini ifadə edirlər. Bu məqamda hüquq elmini yüksək səviyyəde təmsil edən, Azərbaycan məqyasında hüquqşunaslığın bir ixtisas kimi formallaşmasının bünövrəsini qoyanlardan biri, bu sahədə özünün elmi məktəbini yaradan və inkişaf etdirən Məsumə Məlikova fenomeni, onun xarakterinin cizgiləri haqqında fikirlərimizi ictimaiyyətimizlə bölüşmək istərdik.

Zəhmətkeş bir ailədə dünyaya göz açmış və tərbiyə almış Məsumə Məlikova uşaqlıq və yeniyetməlik dövründən başlayaraq zəhmətsevərliyin mahiyyətini dərk etmiş, bunu ömrünün bütün pillələrində öz əməlləri ilə sübuta yetirmişdir. Bu gün də professor hər hansı bir elmi yazısına başla yarkən, elmi işlərə rəy verərən, elmi rəhbəri olduğu doktorant və dissertantlarının işlərinin hər bir cümləsini, hər bir fikrini diqqətlə nəzərdən keçirir, özünəməxsus tələbkarlıqla elmi fikirlərin düzgünlüyünü, dolğunluğuna həssaslıqla yanaşır, netice etibarıla dolğun məzmunlu, keyfiyyətli tədqiqlərin ərsəyə gətirilməsinə özünün layiqli töhfəsini verir. Bu böyük alim və pedaqoq öz həmkarları və coxsayılı yetirmələri ilə münasibətlərdə ziyalılığı və alicənablılığı ilə çoxlarına örnek ola biləcək davranış etikasını sərgiləyir.

Görkəmli alimin həyat və yaradıcılığına nəzər saldıqda bir insan ömrünə sığmayacaq qədər fəaliyyət nümunələrini və nailiyətləri görmək olar. Onun ömr tutumu yaşıdığı illərin sayı ilə deyil, mənə və məzmununa, elm dünyasına verdiyi töhfəyə, yaşam tərzinin rəngarəngliyinə və dolğunluğuna görə dəyərləndirilə bilər. Məsumə Məlikova 1952-ci ildə Bakı Dövlət Universitetinin (o zaman Azərbaycan Dövlət Universiteti) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra elmə münasibətdə şəxsi səyini, bilik və bacarığını, habelə elmi-pedaqoji fəaliyyətə həvəsini nəzərə alan fakultə rəhbərliyi onu dövlət hüquq kafedrasında müəllim vəzifəsində saxlamışdır. 1953-cü ildə ADU-nun aspiranturasına daxil olmuş və tədqiqat işində şəxsi istedadını nəzərə alan universitet rəhbərliyi elmi işini davam etdirmək üçün 1954-cü ildə onu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına ezam etmişdir. Təhsilini bitirdikdən sonra MDU-da 1958-ci ildə namizədlilik, 1973-cü ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Lakin elmi və pedaqoji fəaliyyətini təhsil aldığı doğma universitetlə bağlamış, burada müəllimdən kafedra müdürüyinədək böyük bir yol keçmişdir. Məsumə xanım Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının yarandığı ilk gündən—1968-ci ildən indiyədək həmin kafedranın müdürüdür. 1974-cü ildə professor elmi rütbəsini almış, 1989-cu ildə isə Azərbaycan MEA-nın müxbir üzvü seçilmiş ilk hüquqşunas qadın alımıdır.

M. Məlikova 69 illik elmi-pedaqoji fəaliyyəti ərzində yüksəkxitaslı mütəxəssis, ölkədə və ondan kənarda monoqrafiyalar, dərsliklər, kitablar, coxsayılı elmi məqalələr müəllifi kimi tanınmışdır. Onun elmi əsərlərinin sayı 200-dən artıqdır.

Professorun elmi fəaliyyəti hüquqşunaslığın müxtəlif sahəlerinin, xüsusi də ümumnəzəri və tarixi-hüquq elmlərlə bağlı sahəlerinin - dövlət və hüquq nəzəriyyəsinin, siyasi və hüquqi təlimlər tarixinin, ümumi dövlət və hüquq tarixinin, konstitusiya hüququnun aktual problemlərinin tədqiqini əhatə edir. Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin tədqiqi və öyrənilməsi üzrə məktəbin banisi olmaqla, Məsumə xanım hüquqşunaslığda yeni bir istiqamətin bünövrəsini yaratmışdır.

Daim elmi axtarışlarda olan alim siyasi və hüquqi təlimlər tarixi elmində ilk dəfə olaraq problemləri tədqiqat metodunu tətbiq etmiş və bu metoddan istifadə edərək həmin vaxtadək

tədqiq edilməmiş "Avesta"da (o cümlədən maarifçiliyin ən erkən köklərinin), "Kitabi-Dədə Qorqud" eposunda ictimai-siyasi ideyaların, XIX-XX əsrin başlanğıcında görkəmli Azərbaycan maarifçilərinin siyasi və hüquqi ideyalarının, sosial tərəqqi, dövlətin, hüququn və şəxsiyyətin qarşılıqlı əlaqəsi, hüquq institutları probleminin ilk tədqiqini aparmışdır. Azərbaycanda maarifçilik ideologiyasının təşəkkülü, eləcə də ən qədim dövrlərdən (zərdüştilik dövründən, "Avesta"-dan) XX əsrin başlanğıcında olan zaman ərzində maarifçiliyin dövrləşdirilməsi konsepsiyasının elmi cəhətdən ilk dəfə esaslandırılmış professor M. Məlikovanın elmi xidmətlərinə məxsusdur.

Azərbaycanın hüdudlarından kənarda coxcildlik monoqrafik tədqiqatların aparılmasına cəlb edilməsi, Moskvada nəşr edilmiş dərslik, dərs vəsaitləri və monoqrafik toplularda onun tərəfindən yazılmış və neinki Azərbaycanın, həmçinin Qafqaz xalqlarının, Orta Asiya və Ərəb Şərqi ölkələri mütəfəkkirlərinin siyasi və hüquqi görüşlərinin tədqiqini əhatə edən fəsillərin əks etdirilməsi məhsuldar alimin coxşaxəli elmi fəaliyyətinin ən uğurlu istiqamətlərindəndir. M. Məlikova baş redaktor qismində ölkəmizdə ilk dəfə olaraq 1991-ci ildə nəşr edilmiş "Hüquq ensiklopedik lüğəti"nin tərtib edilməsində böyük müelliflər kollektivinə rəhbərlik etmişdir. O, həm də bu lüğətdə 80-dən artıq elmi məqalənin müəllifidir. Məsumə xanımın və onun rəhbərlik etdiyi məktəbin elmi tədqiqatları ölkəmizdə hüquq üzrə təhsilin tədris planına ilk dəfə "Azərbaycanın siyasi və hüquqi təlimlər tarixi", "Azərbaycanın dövlət və hüquq tarixi", "Müsəlman hüququnun əsasları" fənlərinin daxil edilməsi üçün baza yaratmışdır.

Professor M. Məlikova tərəfindən ilk dəfə olaraq Azərbaycan dilində "Dövlət və hüquq nəzəriyyəsi" (1979 və 1988-ci illərdə), bu kitabın son nəşri olan "Hüquq nəzəriyyəsi" (2019), "Azərbaycanın siyasi-hüquqi nezeriyələr tarixi" (1984, həmmüəlliflər) və "Xarici ölkələrin dövlət və hüquq tarixi" (qədim və orta əsrlər, 1997-ci ildə, yenidən işlənmiş, düzəlliş və əlavələrlə II nəşri, Bakı, 2005, həmmüəlliflər), "Müasir dövlət və hüquq tarixi" (həmmüəlliflər, Bakı, 2003-cü il), "Qədim dövrlərdə və erkən orta əsrlərdə Azərbaycanın dövlət və hüquq" (2001, həmmüəlliflər), "Qafqaz xalqlarının hüquq abidələrinin antologiyası. Azərbaycanın hüquq abidələri"nin 2 cildi (2014, 2017, həmmüəlliflər) və s. kimi dərslik, dərs vəsaitleri və elmi məcmuələr nəşr edilmişdir. Hazırda onun rəhbərliyi və müəllifliyi ilə magistr pilləsində təhsil alanlar üçün "Müqayiseli hüquqşunaslıq" adlı dərs vəsaiti hazırlanır.

Məsumə xanım bir sıra monoqrafiya, dərslik və kitabların, habelə məcmuələrin elmi redaktorudur. Bununla yanaşı, o həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda, xüsusi də Moskvada nəşr olunan bir sıra hüquq jurnallarının redaksiya şularının üzvü, "Bakı Universitetinin Xəbərləri" jurnalının sosial-siyasi elmlər seriyası üzrə redaktoru, Azərbaycan MEA-nın ictimai elmlər bölməsinin redaksiya nəşriyyat şurasının üzvüdür. Professor yalnız Azərbaycan deyil, həm də xarici ölkələr (İordaniya, Suriya, Vietnam, Fələstin) üçün yüksəkxitaslı kadrların hazırlanmasında fəal iştirak etmişdir. Onun elmi rəhbərliyi altında coxsayılı namizədlilik və doktorluq dissertasiyaları müvəffəqiyətə müdafie edilmiş və bu fəaliyyət hazırlıda da davam etdirilir. Ölkə qanunvericiliyinin işlənib hazırlanmasında və təkmilləşdirilməsində mühüm xidmetləri olan Məsumə xanım son iki Azərbaycan Konstitusiyalarının hazırlanması üzrə komissiyaların üzvü olmuşdur. Ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən elmi konfrans və simpoziumlarda Azərbaycan hüquq elmini ləyaqətlə təmsil edən Məsumə xanımın elmi məruzələri irəli sürülmüş problem səciyyəli məsələlərin həlli baxımından yeniliyi və elmi dərinliyi ilə seçilmiş və hüquq ictimaiyyəti tərəfində həmişə böyük maraqla qarışlanmışdır.

Professor M. Məlikova həm də zəmanəsinin görkəmli ictimai və siyasi xadimi kimi tanınmışdır. Hələ keçmiş SSRİ dövründə Sov.İKP MK-nin üzvü və partianın XXVIII qurultayının nümayəndəsi olduğu zaman müasirəli Məsumə xanımın dərin vətənpərvərliyinin və öz xalqının ləyaqəti qızı olduğunu şahidi olmuşdur. Ölkənin ən yüksək tribunasından o, Ermənistən ərazi bütövlüyüümüzə təcavüzünü pisləmiş, Azərbaycan Respublikasının suveren hüquqlarının qorunmasını və ərazi bütövlüyünün təmin olunmasını tələb etmişdir. Respublikanın həmin keşməkeşli və ağır günlərdə Qarabağ - Xankəndiye səfər edən nümayəndə heyətinin tərkibində yegane qadın olan Məsumə xanım rus əsgərləri qarşısında çıxış edərək yenice alovlanan münəqşənin mahiyyətini bir hüquqşunas məharəti ilə onlara izah etmiş, Azərbaycanın haqq işini müdafiə etməyə çəkmiş, əsl vətəndaş və millət təs-

sübkeşi olduğunu bu çıxışında bir dəha sübut etmişdir. Məsumə xanım hələ İttifaq dövləti dövründə sovet ictimai elmlər Assosiasiyası icraiyə komitəsinin, SSRİ Təhsil Nazirliyi yanında hüquq elmləri üzrə tədris-metodiki şurasının üzvü, Azərbaycan SSR Təhsil Nazirliyinin elmi-metodik şurasının elmi katibi, Respublika AAK-in yarandığı gündən 1998-ci ildək onun iqtişadi, fəlsəfə və hüquq elmlər üzrə Ekspert Komissiyasının sedri olmuş, hazırda BDU-nun Büyük Elmi Şurasının, hüquq fakültəsinin nəzdindəki Dissertasiya Şurasının, Respublika Ali Məhkəməsinin Elmi-Məsləhət Şurasının və bir sıra ictimai təşkilatların üzvüdür.

Məsumə xanımın elmin və təhsilin inkişafı istiqamətində Vətən və millet qarşısındaki xidmətləri layiqince qiymətləndirilmişdir. O, "Azərbaycan SSR Əməkdar hüquqşunası" fəxri adını almış, "Şərəf Nişanı" və "Şöhrət" ordenləri ilə, "Əmək veteranı" medalı ilə, coxsayılı fəxri fərمانlar, o cümlədən Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərمانları ilə təltif olmuşdur, uzunmüddəli səmərəli elmi və tədris fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Ətrafında baş verən bütün hadisələrə diqqətə yanaşan və onlara düzgün qiyamət verməyi bacaran, elmi mübahisələrdə həmişə özünün tutarlı və əsaslandırılmış mövqeyi, prinsipiallığı və obyektivliyi ilə seçilən, iş yoldaşlarından tutmuş tələbələrinə dək hamiya həssas və qayğısız münasibəti ilə hər kəsin dərin hörmət və məhəbbətini qazanmış Məsumə xanım ailəsində necib keyfiyyətlərə malik bir Şərq qadını, qəlbə bahar nəfəslili ana, mehribən nənə kimi örnəkdir. Məsumə xanımın mərhum həyat yoldaşı, respublikanın tanmış, sayılıb seçilən hüquqşunaslarından biri, Əməkdar hüquqşunas, Azərbaycan Respublikasının Ali Məhkəməsinin üzvü olmuş, özünün geniş erudiysi, mahir hüquqşunas fehmi ilə coxlarını heyvətdə qoyan Sabir Rəzzaqovun xatiresi neinkı öz ailəsində, habələ bütün onu tanıyanların qəlbində bütöv bir şəxsiyyət, pak və prinsipial bir insan kimi yaşayır.

Məsumə xanımın hər iki övladı onun peşəsinin layiqli davamçılarıdır. Oğlu Çingiz Rəzzaqov 1972-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra uzun illər ərzində daxili işlər və prokurorluq orqanlarında xidmət etmişdir. Qızı Lalə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baş məsləhətçi vəzifəsində çalışır. Məsumə xanımın nəvəsi - Emin BDU-nun tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, magistratura təhsilini Almaniyada davam etdirmiş və hazırda həmin ölkədə fəaliyyət göstərən böyük bir şirkətin aparıcı mütəxəssisi kimi çalışır. Digər nəvəsi - Cəmilə isə nənə və babasının peşə yolunu davam etdirmiş və hazırda hüquqşunas kimi fəaliyyət göstərir.

Məsumə xanım öz elmi ilə, yaradıcılığı ilə, yetirmələrinə göstərdiyi qayğı və doğma münasibəti ilə bütün hüquq ictimaiyyətinin sevimlisine və iftiخارına çevrilmişdir. Öz yetirmələrindən heç zaman biliyini və əməyini əsirgəməyən bu müdrik insan gənc nəslin bitib-tükənməyən bilik xəzinəsinə, elm dünyasına istiqamətlənməsində kamil bələdçi qismində çıxış edir. Müdriklərdən birinin dediyi kimi, elmdə hamar yol yoxdur və ancaq o adam elmin parlaq zirvələrinə çata bilər ki, yorulmaqdan qorxmayıb, onun daşlı-kəsəkli cırğıları ilə özünə yol açın. Məsumə xanım hüquqşunaslıq elminin parlaq zirvəsinə çatmış bir alimdir. O, indi də yorulmaq bilmədən axtarışlar aparır və hüquq elmində özünün yaratdığı məktəbi inkişaf etdirməyə, yeni əsərlər yaratmağa, davamçılarını yetiştirməyə, istedadlı gənclərin elme cəlb olunması və onların əsl alim kimi yetişmələri yolunda fəaliyyətini bu gün də böyük səyle və müvəffəqiyətə davam etdirir. Xüsusən də bu yaxınlar da alimin çapdan çıxmış və neinkı tələbələrin, habelə, hüquqşunas-tədqiqatçılarının böyük maraqla qarışlaşdırıqları "Hüquq nəzəriyyəsi" kitabı özünün elmin tutumluluğu, hüquqi anlayış və kateqoriyaların ləkənəsi, nəzəri məsələlərin praktiki nümunələrlə illüstrasiyası, elma yeni getirilən və müasir dövrde aktuallıq kəsb edən bir çox mövzuların əhatəliliyi və dərinliyi ilə fərqlənir.

Ömrünün 90-ci payızının barınıbehərəsini yiğməqda olan Məsumə xanıma kollektivimizin bütün üzvləri adından bu məqalə vasitəsilə şərəflə və səmərəli fəaliyyətdən ugurlar diləməklə yanaşı, ömrünün kamillik çağının bəhrələrini daha uzun illər sağlamla görməyi, insanlara yenə də gərəkli olmayı, hər yerde arzulanan dəyərli şəxsiyyət və yaradıcı bir insan kimi qiymətli əməlləri ilə daim zirvədə qərarlaşmağı arzulayıraq.

Tərənnə ZEYNALOVA,
Elbəy NƏBİYEV,
Xəyyam İSMAYILOV,
Bakı Dövlət Universitetinin
dövlət və hüquq nəzəriyyəsi və tarixi
kafedrasının əməkdaşları.